

Modern Turan ədəbiyyatı: istiqamət haradır?

Tural Turan

Bu günlərdə Türk Dünyasından olan şair və yazıçılar Azərbaycan paytaxtinın qonağı idilər. Türkiyədən və Orta Asiyadan olan qardaşlarımız ruhumuzu durultmağa təşrif buyurmuşdular. Türkiye təmsilçisi sənki Qəribi, Orta Asiyadan gələnlər isə qoca Şərgi özleri gətirmişdilər. Azərbaycandan olan qələm adamları isə Xəzərin o tayı ilə bu tayı arasında mənəviyyat körpüsü idi.



Özbəkistan, Qazaxistan və Qırğızistandan olan şairlər dörd-beş il sonra yenidən bir araya gəldirdim. Erkinbek Serikbay, Aziz Baymirza Uulu, Mehrinov Abbasova və Dilrubə ile bir xeyli söhbətləşdik. Açığını deym ki, beş-altı il bundan əvvəl modern Azərbaycan ədəbiyyatı Orta Asiyadakı ümumtürk ədəbiyyatını xeyli üstləyirdi. Amma indi vəziyyət dəyişir. Bizdə durğunluq dövrü hökm sürür. Amma Daşkənd, Səmərqənd, Nursultan, Almatı, Türküstən və Bişkek şəhərlərindəki ədəbi inkişaf özünün altun çəğini yaşıyır.

Dəfələrlə bildirmişəm ki, Özbəkistan Orta Asiyanın Mədəniyyət Mərkəzinə çevrilib. Əvvəl Mərkəzi Asiyada bu funksiyani Qazaxistan yerine yetirirdi. Çünkü keçmiş prezident Nursultan Nazarbayev bu istiqamətdə bir xeyli işlər aparmışdı. Görünən odur ki, Nazarbayevin xələfi Tokayev də qazax ədəbiyyatının milli ruhda inkişaf üçün əvvəlki prosesi davam etdirir. Özbəkistan prezidenti Şövkət Mirziyoyevin ədəbiyyat və mədəniyyət sahəsindəki siyaseti isə sadəcə təqdirdə layiqdir. Bunu son illər qardaş Özbəkistanda keçirilən beynəlxalq ədəbi-mədəni

tedbirler də sübut edir. Hələ 2018-ci ildə ilk dəfə Səmərqəndde şeir axşamları keçirildi. Bütün türk ölkələrinin temsilçiləri orada bir araya gəldilər.

Şəxsən hamim tədbirlərdə iştirak etdiyim üçün deyə bilərem ki, ədəbi əlaqələrimizin inkişafına töhfə veren bir yığıncaq idi. Şəxsən men ilk dəfə Türkmenistan təmsilçilərini də orada görüb tanış oldum. Uzun illər bir-birimizle yetərli əlaqə qurmaqdə çətinlik çəkdiyimiz Türkmenistan ədəbi mühitinin indiki durumu ilə bağlı xeyli bilgi toplaya bildim. Qisaca deyə bilərem ki, Türkmenistanın modern poeziyası türkmen folkloru və klassik ənənələr üzərində inkişaf etməkdədir. Ümid edirəm ki, yaxın gələcəkdə Türkmenistandan olan yazarların da Azərbaycanda və digər türk dövlətlərində səsini və ününü eşidəcəyik.

Özbəkistan, Qırğızistan və Qazaxistan ədəbiyyatı isə modern dünya ədəbi mühitine sürtələ integrasiya olunmaqdadır. Bakıda türk dövlətlərinin şair və yazıçıları ilə görüşərkən qərara alıq ki, hədəflərimizi daha geniş götürək. Dünya ədəbiyyatına çıxmak üçün bir-birimizə yol açıb, işiq tutaq. Bir-birimizin haqq səsini beynəlxalq müstəvilərdə dile getirək. Qırğız nümayəndələrinə xatırladım ki, Tacikistanla sərhəddə böhran yaşananda və qarşidurma olarkən biz Azərbaycan şairləri, yazıçıları olaraq qardaş Qırğız Respublikasının yanında dayandığımızı dile getirdim. Sosial şəbəkələr vasitəsilə bunu bəyan etdik. Hətta 44 günlük Vətən savaşında Omar Sultanovun timsalında ünlü qırğız yazarlarının Azərbaycanın haqq işinə dəstək verdiyini onların diqqətinə çatdırıldım. Bu estafeti biz bundan sonra da davam etdirəcəyik.

Bakıda Manas dastanından parçalar dinlədikcə modern türk ruhunun artıq bütün dünyaya açıldığına düşünüdüm. İhanıram ki, modern Turan ədəbiyyatı zaman keçdikcə, daha da inkişaf edəcək. Dünyanın ən aparıcı ədəbiyyat mərkəzinə çevrilecək.

Azərbaycan ədəbiyyatındaki hazırlı durğunluğun isə tezlikdə yenidən hərəkatlənəcəyini düşünürəm. Çünkü yeni-yeni istedadlı imzalar bu barədə ümidi yanaşmaya imkan verir. Düşünürəm ki, modern Turan ədəbiyyatının istiqaməti na Qərbe, na də Şərqədir. İstiqamətimiz elə özümüzədir. Türk dünyasının gənəsi özündən doğaçaq!..

...Hazırda gənc türk yazarlarının hədəfinin Rusiya və Moldova ərazisindəki türk topluluqlarının ədəbi, mədəni inkişafına dəstək vermək olduğunu düşünürəm. İhanıram ki, gələcəkdə Türk Dövlətləri Təşkilatının mədəniyyət qolu bu istiqamətdə bir sira genişmiyəqli kaiyihələr gerçəkləşdirəcək.